



Biznes əməliyyatları hesabatı

2021-ci ilin 1-ci rübünün nəticələri

Əsas göstəricilər (2021-ci ilin 1-ci rübünün sonu)



Hasilat

AÇG

neft (min barel/gün)	484
neft (milyon ton)	6

Şahdəniz

qaz (milyard kubmetr)	5,1
kondensat (milyon ton)	1

Əməliyyat məsrəfləri (milyon dollar)

AÇG	142
BTC	41
Şahdəniz	688
CQBK	13

Əsaslı məsrəflər (milyon dollar)

AÇG	463
BTC	6
Şahdəniz	181
CQBK	2

2021-ci ilin mühüm hadisələri– AÇG əməliyyatları



- Rüb ərzində AÇG-də üç neft hasilat quyusu tamamlandı.
- İlk neft hasilatından bəri AÇG-dən ümumi hasilat **3,9 milyard bareldən** çox olub.



Mərkəzi Azəri platforması

2021-ci ilin mühüm hadisələri – Azəri Mərkəzi Şərqi (ACE) layihəsi



- **Müfəssəl mühəndis-layihələndirmə işləri** rübün sonuna başa çatıb.
- Platformanın **üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri** ağır yüklərin qaldırılması proqramı ilə davam edib. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləyib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb.
- **Mexaniki avadanlıq dəstlərinin yoxlanması** və avadanlıqların çatdırılması davam edib, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləyib.
- **Dayaq blokunun tikintisi** həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam edib.



ACE platformasının özül çərçivəsi Bakı Dərin Özüllər Zavodunda

2021-ci ilin mühüm hadisələri – Şahdəniz əməliyyatları



- Şahdəniz yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən **140 milyard kubmetr qaz** və **32 milyon tondan çox kondensat** əldə edilib.
- Şahdəniz 2 layihəsi şərq-cənub cinahından hasilatın başlanması üzrə **dənizdə quraşdırma və istismar sınaqlarını** uğurla davam edib.



Şahdəniz Bravo platforması və Xankəndi gəmisi

2021-ci ilin mühüm hadisələri – Səngəçal terminalı



- 2021-ci ilin 1-ci rübündə Səngəçal terminalından **60 milyon bareldən çox neft və 5 milyard kubmetrdən çox Şahdəniz qazı** ixrac olunub.
- Hazırda terminal gündəlik **1,2 milyon barel neft və kondensat** və **105 milyon kubmetr qaz** (həmçinin 85 milyon kubmetr Şahdəniz qazı) ixrac etmə gücünə malikdir.



Geoloji kəşfiyyat üzrə mühüm hadisələr



- Şəfəq-Asiman dəniz blokunda **ilk kəşfiyyat quyusunun qazılması** 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə **tamamlanıb**.
- Dayazsulu Abşeron blokunda qazılacaq **ilk kəşfiyyat quyusu** **üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi** 2021-ci ilin yanvar ayında dövlət tərəfindən **təsdiqlənib** və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınmış olub.
- D230 dəniz blokunda **seysmik məlumatların interpretasiyası** **davam edir**.



Gilavar seysmik tədqiqat gəmisi




Heydər Əliyev qazma qurğusu

Yerli kadrlar



- 2425 nəfər Azərbaycan vətəndaşı bp-də işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır.

Azərbaycanda ixtisaslı daimi işçilər



2021-ci ilin 1-ci rübündə yerli ehtiyatlardan istifadə



Yerli podratçılar/təchizatçılar (Azərbaycan-Gürcüstan-Türkiyə regionu)

	Sayı	Xərclənib (milyon dollar)	
• Kiçik və orta müəssisələr	168	116,2	} Ümumi üçüncü tərəf xərclərinin 62%-i
• Dövlət şirkətləri	20	10,1	
• Yerli tərəfdaşı olan birgə müəssisələr	14	268,8	
• Xarici podratçıların ölkə daxilində məsrəfləri		110,4	

Ölkə daxilində cəmi xərclər¹

505,5

1. Bu məbləğ bp-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə / xidmətlərə / materiallara çəkilməmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.



2021-ci ilin 1-ci rübündə sosial təşəbbüslər



Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş, min dollar)

bp və bp-nin əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları	330
bp100%	284
Cəmi	614

